

Əziz oxucular, Azərbaycan kinosunda müxtəlif dövr hadisələri, insanların həyat tərzini əks etdirən müxtəlif janrlı ekran əsərləri var ki, həmin filmlər geniş tamayaçı auditoriyası tərəfindən bu gün də seviliyənlər. Siz da təsdiq edərsiniz ki, sovet dövrünün inceşənəti və mədəniyyət sahəsindən an məhsuludur dövrü 1941-1945-ci illər - Böyük Vatan müharibəsindən sonra başlayıb. Məhz o dövrə üsəndən uzun illar keçməsinə baxmayaraq indi da maraqla tamaya edilən, sevilen "Görüş" filmi həm illorun uğurları məhsuludur.

Adətən xəbor verin ki, bu il "Görüş" filminin tam metrajda çökləməsindən düz 65 il ötür. Maralqlıdır ki, filmdə aktyorların dili ilə deyilən bir çox fikirlər neçə illirdən aforizm, məsələ, atalar sözü və lotfi kimi xalq arasında yayılıb. Mosolən, "Bu no plodur, plom bışırımöyi dəbiacarmur, yağı gotir...", "Yox, bir qazdaqdaq!", "Ayroplanla gəlsələr, gorak hələ gəydi olsunlar...", "no qoşong qızdı..." və sər...

Film haqqında danışmamışdan əvvəl qeyd edək ki, filma seçilmiş aktyor truppasının üzvlərinin ilk yaradıcılıqlı işidir. Beləki, film quruluşu rejissor Tofiq Tagizadənin kinodə ilk müstəqil işidir. Eyni zamanda, aktyor Əliqən Ağayevin aktrisa Barat Şəkayevskayın və aktyor Ceyhun Mirzəyevin kinodə ilk işidir.

Dövlət Film Fonduñun bildirdiyindən gəro, film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vatan müharibəsinin başlanması ilə çökləşti xəxira salınır və 1955-ci ilde "Görüş" filmi çöklür.

Film in maraqlı obrazları

Azərbaycan və Özbəkistan pambıçılıqlarının enanovlu dostluğundan bahs edən bu filmin əsas ideyəsinə əmək adamlarının qaynar iş rejimi töşkil edir.

Filmdə kolxozen əmək qabaqcılının qaynışlı həyat tarzi ilə yanaşı, təbəqələrinin da meşən həyat tarzı təqnid hadisəsi çevrilir.

Kaloriti, sıfatları ilə sevilən 65 illilik "Görüş"

Filmin əcnəbi aktrisası Lalanın yarımcı taleyi

"Görüş" filminde hadisə bolşluğu filmin kaloritini və həcmliyini artırır. Sosializm yarısının gedisi yoxlamayıq məqsədi ilə özək pambıqlarıçuların azərbaycanlı həmkarlarının pambıq sahələrinə gəzmələri, birməhrələr planları yerinə yetirmələri barədə raport vermələri, Kamili qabaqlı pambıqlı hesab edən Lalanın ham də ona vurulması, Kamilin bacıus Bileyşsinin traktörçü Musa ilə sevgi əhvalatları, kolxoz sadri Münnəvarın zəhmətli insanların olan xoş rəfəti, kolxoçuların əmək yarışmasının gedisi, maraqlı və həvəslə izləməsi, həmçinin maraqlı olduğunu qədar da bəməzə obrazlarından olan Şəxəlinin, suçu Əbülfəzin məşən həyat tərəfi, ictimai qırmızılarla rəsədləşmələri, təbəqələrinin gərə ifşa olumluşuları və başqa komik hadisələr tamayaclar tarzından böyük maraqla izlenilir.

Filmdə Azərbaycanın görkəmli sonatkarlarımızdan, Münəvvər Kələntəri (Münəvvər), Leyla Bədirovə (Bədiyə), Həsənəgə Salayev (Musa), Barat Şəkinskaya (Şövkət), Əzizə Məmmədova (Əzizə), Ağahüseyn Cavadov (Əbülfəz), Əliqən Ağayev (Şixəli), Müxlis Cənizadə (Ənvər), Fətəh Fatullayev (Quluzadə), Məmmədəli Vəlixanlı (çayçı) və başqaların çökləbilər.

Filmin operatorları və müşiqisi...

Filmin quruluşu operatorları Cənizadə Məmmədov və Teyüb Axundovdur.

Hər iki operatorun töbüt mənzərələrini, kənd həyatını həyranlaşdırıcı təsvir etmələri, mühiwiləq ab-hab-həvanı yaratmaların, rejissor fikrini, əslü-



bunu kompozisiya şəkiliндə təqdim etmələri, işq effektindən, natura çəkilişlərdən məhorətlə istifadə etmələri filmə uğur getirən başlıca sahələrdir.

Filmdə osasın natura çəkilişlərinin istifadə olunsa da, pavilyonda həzirlanmış dekorasiyalar, iş otaqları, monzillər, otalarlardakı əşyalar, məbellər yerləşdirilmiş, işq effektlərindən düzgün istifadə film qəhrəmanlarının hər birinə ayrı-ayrılıqla ohval-ruhiyosunu daşıq ifadə edir.

Film musiqiləri görkəmli bestəkar, respublikanın xalq artisti Tofiq Quliyevə məxsusdur.

Hədisiləri müsəyaf etdən musiqi parçaları, mahnırlar kinokomediyadan tamayaclar tərəfindən daha dütün, emosional qarşılıqlasmasına səbəb yaradır, filmin gəhronlarının xarakterlərinin açılmasına hədisilərin in-

kişaf prosesində müühüm rol oynayır.

Filmdə xalqımızın mösiqə, adət-ənənələri, qonaqpərvərliyi, mənəvi-əxlaqi dayırıcıları öz əksini tapmışdır.

"Na qəşəng qızdır!": "Görüş"ün əcnəbi aktrisası Lala

Filmin Lalasi Nelli Ataullayeva 1931-ci ilde Daşkənddə dünyaya gəlib. 1953-ci ilde Daşkənd Teatr Institutu bitirib, "Şəhər", "Görüş", "Əmərlinin siyahı", "Aşıqlar" kim filmlərdə çəkilib kifayət qədər müsəhurlaşan Nelli 1956-ci iddə Ümumiyyət qədəri Dövlət Kinomatografiya İnstitutu qəbul olub.

1962-ci ilde mözən olan genç rejissor "Uzəkinoxronika" studiyasında çalışmışdı, başyapıt, 20-dən çox sənədli filmə imza atıb. Son kurşad Nelli moskvəli rejissor, gone Vladimiri Dyaçenko ilə ailə qurşa da Vladimirin kubər ailisi homşu bu "çeyrəborab" nikahı qarşı çıxb. Cütükə bosanı.

Gənc aktrisa anası və bacılarının yanına köçür, 1963-cü ilin payızında oğlu Nikita doğulur.

1970-ci ilda aktrisa "Kinoxronika" jurnalının redaktoru Slava Yeremenkovalı iləşə hayatı qurur. Slava ilə Nellini sevgi, gənclik və işləmək eşqi birləşdirir... Nikita de Nellini ənənəli qəbul edir, Nelli nəhayət xoşbəxt olduğunu inanır...

1974-cü ilin mayında Nelli növbəti sənədli filmin çəkilişləri üçün Buxaraya yolları.

Gərgin və yorucu çəkilişlərdən sonra Nelli bərk xəstələr, yüksək hərəkat və öskürkənd qurtula bilir. Həkim bacısı Ronanın təkidi ilə həkim gedən gənc Nelli də ağıçor xörçəngi aşkarlanır.

1974-cü il iyulun 27-si axşam saatlarında Nelli Ataullayevanın 42 illik ömrü yolu qırıldı.

42 yaşında dünyasını dayışan Nelli Ataullayeva "Görüş" filminde yaradığı Lala roluna görə Azərbaycanın da imtənatçılarından sayılır. Özbəkistanda isə ölümündən sonra unutulub. Onun na yubileyi qeyd edilib, nə da barosında kitab çıxb.

Nellinin ölümündən sonra oğlu Nikita bər müdəddə nəzəzi Zöhər ilə yaşayır. Bir müdəddə sonra atası Vladimir Dyaçenko (Nellinin birinci rüj) Nikitani Moskvaya aparıb. Şəxsiyyət vəzifəsinə, alan Nikaş öz təkidi ilə anasının soyadını götürür. İndi Nikaş tənimsiz bizəsməndir. Anasının soyadını daşıyır - Nikita Vladimiroviç Ataullayev...

Bəs - bəs işlər...

Əntiqə Rəşid